



Xəyalə SEVİL

"YAXŞI Kİ VARSAN" DEDİYİM

Günəş divar saatıydı göy üzündə –
Saat üçü vurur.
Nəylə ovudum könlümü?
Qarşıda gecə durur.

Heç bilmirəm kimçün, neyçün
Bu dünyadan gen düşürəm.
Səhər durandan darıxıb
Axşama yorğun düşürəm.

Orda biri var deyirlər,
Hələ təzə bilmişəm ki,
Arzusu mənəm büsbütün.
İstəyirəm yaxınlaşım:
Darıxırsan?
Ölmüşəm ki?..

Sinəm edam kürsüsüdü,
Ürək çarmıxa çəkilsin.

...Ürəyimdə gizli-gizli
Tez-tez çekilir adı.

"Yaxşı ki varsan" dediyim
Hardadı?

İÇİMDƏ BİR SIXINTI VAR

İçimdə bir sıxıntı var,
 Bir ah çəkdirir adama,
 Gəl görəsən!
 Buludlar ağ çiçək kimi
 Açılib göy üzündə,
 İndi bir yağış yağacaq,
 Sel görəsən.
 İlahi, hərdən nəfəs al,
 Boğuluram bu havada.
 Boynum bir nazik ipdədi,
 Yıxılram bu havada.
 Anlayıram hər şeyi,
 Ürəyimdə əndişə var...
 Eh, bu nə ruh düşkünlüyüdü?
 Seçim axı həmişə var:
 Pis, yoxsa daha pis?

İNTİHARDI BU AYRILIQ

Bir göz sıxım gedisinə,
 Bir söz düşsün dodağımdan,
 Şeir olsun.
 Yenə yadına düşmüsən
 Gecə vaxtı,
 Aman, Allah, xeyir olsun.
 Vaxtına çəkir həsrətin,
 O gün də şər qarışanda
 Gördüm, Tanrı əllərimi
 Üstümə tullayıb gedir.
 İçimdəki quyunun
 Dibindən gəlirdi səs:
 Unut! Unut!
 Üçüncüdə –
 Sözünü ağızında qoydum,
 Başını üzdüm ümidsizliyimin,
 Bıçağı boğazında qoydum.
 İntihardı bu ayrılıq,
 İntihardı – biləyəcən.
 Axı biz danışmışdıq sənlə,
 Danışmışdıq: Çəliyəcən!

SƏNİ HARDA BAŞLADIM?

Səni harda başladım?
 Harda bitirdim səni?
 Çıxdım ürəyimin qapısınacan,
 Ötürdüm səni.
 Yolun yaxın olmasın.
 Nə doğmamsan, nə yadım,
 Əllərini üz, dedin,
 Ümidini kəs dedin,
 Kəsdim,
 Yeddi qapıya payladım.
 Azın, çoxun qalmasın.
 Ruh deyilsən, can deyilsən,
 Həvəssən, bədəndən çıxdın.
 Elə də sevmədim səni.
 Ürəyimin zirvəsinə
 Hərdən çıxdın...
 Eh! Mənim də gizli-gizli
 Darıxmağım olmasın.

SOYUYURAM HƏR ŞEYDƏN

Soyuyuram hər şeydən,
 Tamam ruhdan düşürəm.
 Göyün mavi üzündə
 Qalan ruhum qəribdi.
 Bir quşun dimdiyində
 Yerə düşən dən kimi
 Yetişibdi əllərim,
 Tanrı mənim əllərimi dəribdi.
 Bekara qayğılar başımı qatır,
 İş-güç, ev-eşik, bir də –
 Nə yaxşı var – uşaqlar.
 Ömrüm boyu darıxdığım
 Kimdir, nədir – bilmədim,
 Yanağımın divarından asılıdı uzaqlar.

QƏFİL ÜRƏKTUTMASITƏK...

Necə dəyişmişəm?
 Ürəyincəmi?
 Bu ruhsuz, duyğusuz
 Halım necədi?

İndi, yoxsa öncəmi?..
 Qəfil ürəktutmasıtək
 Tutmuşam ürəyimi.
 Hara qoyum?
 Küncəmi?
 Təzə-təzə sevinirdim,
 Təzə-təzə sevirdim.
 Dağıtmışan,
 Qoparmışan qönçəmi.
 Özünü bir özgəsiylə
 Nə vaxt dəyişir insan?
 Nə vaxt?
 "Böyüyüncəmi?"

ÜRƏYİMİ TULLAYIRAM BİR KÜNCƏ

Üzə vurmadiğım məyusluğumu
 Ürəyimin başına vururam gecələr.
 Kim nə bilir?..
 Qollarım qol-boyundu,
 Qoynumda dincəlir.
 ...Ürəyimi tullayıram bir kuncə,
 Bədənimə yük olmasın.
 Yenə sağ ol!
 Xırdaladın özünü
 Unudum –
 Böyük olmasın.

ÖMRÜ QARALAMA QOYDUM

Gördüm yaman darıxıram,
 Dedim bir azca dərd çəkim.
 Əlimi sinəmə qoydum
 Ki, hissimə sərhəd çəkim.

Olmur e, belə də olmur,
 Yenə həvəsdən düşdüm mən.
 Vaxtımlı aldı yaşamaq,
 Yoxsa çoxdan ölmüşdüm mən.

Niyə orda gizlətmisən
 İhahi, o cür üzünü?..
 Ömrü qaralama qoydum,
 Sən götür köçür üzünü.